

## Hekmət toploquqi

*«Həmmə ix bimənilik!»*

- 1 Yerusalemda padixah bolqan, Dawutning oqlı «Hekmət toploquqi»ning sözliri: —□
- 2 «Bimənilik üstigə bimənilik!» — dəydu «Hekmət toploquqi» — «Bimənilik üstigə bimənilik! Həmmə ix biməniliktur!»□ ■
- 3 Kuyax astida tartkan jopaliridin insan nemə paydioqa erixər?□ ■
- 4 Bir dəwr ətidu, yənə bir dəwr kelidu;  
Birak yər-zemin mənggüzə dawam ķilidu;■
- 5 Kün qıkıldı, kün patidu;

---

□ **1:1 «Hekmət toploquqi»** — yazoquqi əzining Sulayman ikənlikini kərsitidu. Bu nukta 16-ayət, 2:7-ayət қatarlıqlarda ispatlinidu. Kitabning nami əsliy ibraniy tilida «Kohələt» deyildi, uning mənisi: «toploquqi» «rətligüqi» degən mənidə bolup, biz uni «hekəmtə toploquqi» (demək, «oy-pikirlərni rətligüqi») dəp tərjimə қıldıq. Bəzilər uni yənə «Təlim bərgüqi», «Wəz eytküqi» dəpmu tərjimə қıldı. □ **1:2 «Bimənilik üstigə bimənilik!»** — ibraniy tilida «bimənililiklərning biməniliki!». Bu huddi «Küylərning küy» «əng güzəl küy» deyilgəngə ohxaxtur, «bimənililiklərning biməniliki» bəlkim «hayatlıq aləmdə «əng bimənilik ixtur!»» degənni bildürüxi mumkin. ■ **1:2** Zəb. 62:9; 144:4 □ **1:3 «Kuyax astida»** — bu «Hekmət toploquqi»diki aqkuqluk sözdur. Yazoquqining bayanlırinin kəpinqisi «asmandın (Hudadin) kəlgən wəhīy» bilən əməs, bəlki «kuyax astida» yaki «aptap astı»diki kəzkarax bilən eytiloqan. U kəstən xundak kəz-karaxni sözləydu. «Kirix səz» wə «köxumqə səz»imiznimü kərüng. ■ **1:3** Top. 2:22; 3:9 ■ **1:4** Zəb. 104:5

Wə qıçıdioqan jayqa қarap yənə aldirap mangidu.

<sup>6</sup> Xamal jənubka қarap sokidu;  
Andin burulup ximaloqa қarap sokidu;  
U aylinip-aylinip,

Hərdaim eż aylanma yolioqa kaytidu.

<sup>7</sup> Barlıq dəryalar dengizoqa қarap akıdu, bıraq dengiz tolmaydu;  
Dəryalar կaysı jayqa akkan bolsa,  
Ular yənə xu yərgə kaytidu.■

<sup>8</sup> Barlıq ixlar japaşa toloqandur;  
Uni eytip tüğətküqi adəm yoktur;  
Kəz kərüxtin,

Kulak anglaxtin hərgiz toymaydu.

<sup>9</sup> Bolqan ixlar yənə bolidioqan ixlardur;  
Kılqan ixlar yənə kılınidu;

Kuyax astida həqkandaq yengilik yoktur.■

<sup>10</sup> «Mana, bu yengi ix» degili bolidioqan ix barmu?  
U bəribir bizdin burunki dəwrlərdə allikəqan bolup ətkən ixlardur.

<sup>11</sup> Burunki ixlar hazır həq əslənməydu;  
Wə kəlgüsidiə bolidioqan ixlarmu uların keyin yaxaydioqanlarning esigə həq kəlməydu.□

### *Sulaymanning təjribisi*

■ <sup>1:7</sup> Ayup 38:8, 9, 10; Zəb. 104:8-10 ■ <sup>1:9</sup> Top. 3:15

□ <sup>1:11</sup> «... kəlgüsidiə bolidioqan ixlarmu uların keyin yaxaydioqanlarning esigə həq kəlməydu» — demək, yengi dəwrədə «yengi» deyilgən bir ix qıçan bolsa, xu ix əməliyəttə burunki dəwrdilərdə məwjut bolqan ixtur. Həzirki dəwrdikilər burunki dəwrlərni bilməydu yaki untuqan, bu ixni «yengi!» dəydi.

**12** Mənki hekmət toploqası Yerusalemda Israilçə padixah bolğanmən;

**13** Mən danalık bilən asmanlar astida barlık kılınoğan ixlarnı qetirkinip izdəxkə kəngül köydum —

Hulasəm xuki, Huda insan balilirining əz-əzini bənd kılıp upritix üçün, ularqa bu eqir japani təkdim kılıoqan!

**14** Mən kuyax astidiki barlık kılınoğan ixlarnı kərüp qıqtım, —

Mana, həmmisi bimənilik wə xamalni kööqliqandək ixtin ibarəttur.

**15** Əgrini tüz kılqılı bolmas;

Kəmni toluk dəp saniqili bolmas.□

**16** Mən əz kənglümde oylinip: «Mana, mən uluqlınip, məndin ilgiri Yerusalem üstigə barlık həküm sürgənlərdin kəp danalıkkə erixtim; menin kənglüm nuroqun danalık wə bilimgə erixti» — dedim.

**17** Xuning bilən danalıqni bilixkə, xuningdək təlwilik wə əhmikənilikni bilip yetixkə kəngül köydum; muxu ixnimu xamal kööqliqandək ix dəp bilip yəttim.

**18** Qünki danalıqning kəp boluxi bilən azab-ökubətmə kəp bolidu; bilimini kəpəytküqining dərd-əlimimu kəpiydu.

## 2

### *Tamaxini tetip bekix*

□ **1:15 «... toluk dəp saniqili bolmas»** — demək, təminligili bolmas.

<sup>1</sup> Mən kənglümdə: «Kəni, mən əzümgə tamax-ining təmini tetiqüzup bakımən; kənglüm eqilsun!» — dedim. Birak mana, bumu biməniliktur. □ ■

<sup>2</sup> Mən kulkə-qakqakqa «Təlwilik!» wə tamaxioqa «Uning zadi nemə paydisi?» — dedim.

<sup>3</sup> Kənglümdə əz bədinimni xarab bilən կandaq rohlanduroqili bolidioqanlığını (danalik bilən əzümni yetəkligən haldə) bilixkə berilip izdəndim, xuningdək «sanaklıq künliridə insan balılırioqa yahxılıq yətküzidioqan nemə paydılık ixlər bar?» degən tüğünni yəxsəm dəp əhmiqanilikni կandaq tutup yetixim kerəklikini intilip izdiddim. □

<sup>4</sup> Mən uluq կuruluxlar oqa kirixtim; əzüm üçün əylərni saldim; əzüm üçün üzümzarlarnı tiktim;

<sup>5</sup> Əzüm üçün xahənə baqı-baqıqları yasidim; ularda hərhil mewə beridiqan dərəhlərni tiktim;

<sup>6</sup> Əzüm üçün ormandiki barakşan dərəhlərni obdan suqırıx üçün, kəlqəklərni yasap qıktım;

<sup>7</sup> Kullar oqa wə dedəklərgə igə boldum; əyümde ulardin tuqulqanlarmu meningki

---

□ **2:1 «kənglüm eqilsun»** — bu ibarining baxka birhil tərjimisi: «yahximu-yahxi əməsmu, kerüp bakay». ■ **2:1 Luğa 12:19**

□ **2:3 «Danalik bilən əzümni yetəkligən haldə»** — muxu ibarining mənisi: «Bu ixlarning həmmisidə u hərdaim əz-əzığə dikkət kılıp, kılqan ixlarning rast əhmiyyiti bar-yoqlukını təkxürətti» degənlik boluxi mumkin. **«əhmiqanilikni ... tutup yetix»** — Sulaymanning «əhmiqanilik»ni «tutup yetix»i bolsa həyatning əhmiyyitini, adəmgə «yahxılıq yətküzidioqan ... paydılık ixlər»ni tepixkə tosaloqan bolidioqan birər sir bar-mu-yokmu?» degən məsilini təkxürük üçün idi.

idi; Yerusalemda məndin ilgiri bolqanlarning həmmisiningkidin kəp mal-waralar, қoy wə kala padilirim bar boldi.

**8** Əz-əzümgə altun-kümüxlərni, padixahlarning həm hərkəysi əlkilərning hərhil ətiwarlıq alahidə gəhərlirini yiədim; qız-yigit nahxiqlarqa həmdə adəm balilirining dilkəyərlirigə, yəni kepligən güzəl kenizəklərgə igə boldum. □

**9** Uluəl boldum, Yerusalemda məndin ilgiri bolqanlarning həmmisidin ziyadə ronak taptim; xundak bolqını bilən danalikim məndin kətmidi. □

**10** Kezlirimgə nemə yaklaş bolsa, mən xuni uningdin ayimidim; əz kənglümgə həqkandaq huxallıqni yak demidim; qünki kənglüm barlık əjrimdin xadlandı; mana, bular əz əjrimdin bolqan nesiwəm idi.

**11** Andin əz қolum yasiqanlırinining həmmisigə, xundakla singdürgən əjrimning nətijisigə қarisam, mana, həmmisi bimənilik wə xamalni қoşlıqandək ix idi; bular կuyax astidiki həq paydisi yok ixlardur.

**12** Andin zehnimni yiəip uni danalikça, təlwilik wə əhmikanılıkkə қaraxqa қoydum; qünki padixahtın keyin turidioqan adəm nemə kılalaydu? — қilsimu allikəqan қilinoqan ixlardin ibarət bolidu, halas! ■

**13** Xuning bilən nur қarangoquluğtin əwzəl

□ **2:8 «altun-kümüxlər»** — ibraniy tilida: «kümx-altunlər».

□ **2:9 «...xundak bolqını bilən danalikim məndin kətmidi»** — 3-ayəttə deyiligidək, u yənilə bu қiloqan ixlarning rast əhmiyiti bar-yoklukıqə dikkət kılıp, təkxürüp yürütti.

■ **2:12** Top. 1:17; 7:23

boloqandək, danalikning bişərəzliktin əwzəllikini kərüp yəttim.

**14** Dana kixining kəzləri bexididur, əhmək bolsa қarangoquluğta mangidu; birak ularoqa ohxax birla ixning bolidioqanlığını qüxinip yəttim. □

**15** Kenglümədə: «Əhməkkə bolidioqan ix mangimu ohxax bolidu; əmdi menin xundak dana boluxumning zadi nemə paydisi?!» — dedim. Andin mən kenglümədə: «Bu ixmu ohxaxla biməniliktur!» — dedim.

**16** Qünki mənggүгə dana kixi əhməkkə nisbətən həq artuk əslənməydi; qünki kəlgüsidi ki künlərdə həmmə ix allıqاقan untilup ketidu; əmdi dana kixi կandaq əlidu? — Əhmək kixi bilən billə!

**17** Xunga mən həyatka əq boldum; qünki կuyax astida կilinoqan ixlar manga eçir kelətti; həmmisi bimənilik wə xamalni կoqlıqandək ix idi.

**18** Xuningdək mən կuyax astidiki barlıq əjrimgə əq boldum; qünki buni məndin keyin kəlgən kixigə կaldurmaslikka amalim yok idi.

**19** Uning dana yaki əhmək ikənlikini kim bilidu? U bəribir mən japalıq bilən singdürgən həmdə danalıq bilən ada կilooqan կuyax astidiki barlıq əjrim üstigə həküm süridu. Bumu biməniliktur.

**20** Andin mən rayimdin yandım, kenglüm կuyax astidiki japa tartqan barlıq əjrimdin ümidsizlinip kətti.

**21** Qünki əjrini danalıq, bilim wə əp bilən կilooqan bir adəm bar; birak u əjrini uningoşa

---

□ **2:14 «...ularoqa ohxax birla ixning bolidioqanlığı»** — bu «birla ix» əlümni deməkqi.

həq ixlimigən baxlaşın nesiwisi boluxlaş  
kalduruxi kerək. Bumu bimənilik wə intayın  
aqqıq kulpəttür.

**22** Qünki insan kuyax astida əzini upritip,  
əzining barlıq əmgikidin wə kənglining intil-  
ixlididin nemigə igə bolidu? ■

**23** Qünki uning barlıq künləri azablıqtur, uning  
əjri oqəxliftur; hətta keqidə uning kəngli həq  
aram tapmaydu. Bumu biməniliktur.

**24** İnsan üqün xuningdin baxlaş yahxi ix yokki, u  
yeyixi, iqixi, əz jenini əz əjridin huzur aldurux-  
idin ibarəttür; buni Hudanıng қolidindur, dəp  
kərüp yəttim. ■

**25** Qünki uningsiz kim yeyəlisun yaki besip  
ixliyəlisun? □

**26** Qünki u əz nəzirigə yakıdılqan adəmgə  
danalıq, bilim wə xadılıkni ata ķılıdu; biraq  
gunahkar adəmgə u mal-mülük yioqip-toplaxlaş  
japalıq əmgəknı beridu, xuningdək u yioqip-  
toplıqınıni Hudanıng nəziridə yahxi bolqanoqla  
tapxuradioqla ķılıdu. Bumu bimənilik wə xam-  
alni қoçlıqandək ixtin ibarəttür. ■

### 3

#### *Hayat pəsilliri*

---

■ **2:22** Top. 1:3; 3:9   ■ **2:24** Top. 3:12, 22; 5:18; 8:15   □ **2:25**  
**«Qünki uningsiz kim yeyəlisun yaki besip ixliyəlisun?»**  
— baxlaş ikki hil tərjimi: «Uningsiz kim yeyəlisun yaki  
huzur alalisun?» yaki «Meningdin (Sulaymandın) baxlaş kim  
yeyəlisun, yaki besip ixliyəlisun?». ■ **2:26** Ayup 27:16, 17;  
Pənd. 28:8; Top. 3:13

- 1** Hərbir ixning muwapiq pəsli bar, asmanlar astidiki həmmə arzuning əz waktimu bar; □
- 2** Tuquluxning bir waktı bar, əlüxningmu bir waktı bar;  
Tikix waktı bar, tikilgənni səküz waktı bar;
- 3** Əltürük waktı bar, sakaytix waktı bar;  
Buzux waktı bar, қurux waktı bar;
- 4** Yioqlax waktı bar, külüx waktı bar;  
Matəm tutux waktı bar, ussul oynax waktı bar;
- 5** Taxlarnı qəriwetix waktı bar, taxlarnı yioq-toplax waktı bar;  
Kuqaklax waktı bar, kuqaklaxtin əzini tartix waktı bar; ■
- 6** Izdəx waktı bar, yokaldi dəp waz keqix waktimu bar;
- 7** Yirtix waktı bar, tikix waktı bar;  
Süküt əelix waktı bar, səz əlix waktı bar;
- 8** Səyüp waktı bar, nəprətlinix waktı bar;  
Urux waktı bar, tinqılık waktı bar.

*Insan Huda bekitkən wakit-pəsillərni bilməydi*

- 9** Ixligən əz ixliginidin nemə payda alıdu? ■
- 10** Mən Huda insan balılırioğlu yüksəkligən, ixlep japa tartix kerək bolovan ixni kərgənmən.
- 11** U hərbir ixning waktı kəlgəndə güzel bolıdoğanlığını bekitkən; u yənə mənggülükni

---

□ **3:1 «Hərbir ixning muwapiq pəsli bar, ... həmmə arzuning əz waktimu bar»** — okurmənlər ixlarning «əz pəsli» yaxı «əz waktı» degənning «Huda bekitkən wakit»ni yaxı bolmisa pəkət «muwapiq, toqra kəlgən wakıt»ni kərsitidəqanlığını pərk etixi kerək. ■ **3:5 1Kor. 7:5** ■ **3:9 Top. 1:3**

insanlarning kengligə saloqan; xunga, insan Hudanıng əz hayatıqa baxtin ahiroqıqə nemini bekitkənlilikini bilip yətməstur.□

**12** İnsanlarqa hayatıda xadlinix wə yahxılık қılıxtın baxka əwzəl ix yok ikən dəp bilip yəttim.

**13** Xundakla yənə, hərbir kixining yeyix-iqixi, əzining barlıq əjridin huzur elixi, mana bu Hudanıng sowqisidur.

**14** Hudanıng kılqanlırinining həmmisi bolsa, mənggülük bolidu, dəp bilimən; uningoşa ھeqnərsini қoxuxka wə uningdin ھeqnərsini eliwetixkə bolmaydu; Hudanıng ularni kılqanlırinining səwəbi insanni Өzidin əymindürüxtur.

**15** Hazır bolqanlıri ətkəndimu bolqandur; kəlgüsidi bolidiqan ix allıqaqan bolqandur; Huda ətkən ixlarni soraydu.□

### *Adalətsiz ixlar*

**16** Mən kuyax astida yənə xu ixni kərdümki — sorak ornida, xu yerdə həlihəm rəzillik turidi;

□ **3:11 «U hərbir ixning wakti kəlgəndə güzəl bolıdoqanlığını bekitkən...»** — bu ayət intayın muhim. Huda insanlarqa, kenglidə hayatıning mənggülük əhmiyyitini seixinli ata kılqan. Biraq əz gunahlırı tüpəylidin, insanlar buning əhmiyyitining zadi nemə ikənlilikini, Hudanıng əzliri üçün bekitkən pilanining waktı-saətlərini bilip yətməydi. «Koxumqə sez»imizdə uning üstidə tohtılımız. □ **3:15 «Huda ətkən ixlarni soraydu»** — «soraydu» degənninq iibraniy tilidiki baxka mənisi «izdəydu». «Ətkən ixlarni soraydu» degənninq mənisi: «Huda ətkən ixlarni sürüxtürüp adəmlərdin hesab alidu» degənlik bolsa kerək. Baxka birhil tərjimisi: «Huda ətkən ixlarni yənə bolquzidu».

həkəkaniyilik turux kerək bolğan jayda, mana rəzillik turidu!

**17** Mən kənglümədə: «Huda həkəkaniy həm rəzil adəmni sorakça tartıdu; qünki hərbir arzu-məksət wə hərbir ixning əz wakti bar» — dedim.

**18** Mən kənglümədə: — Bundak boluxi insan balılırining səwəbidindur; Huda ularni siniməkqi, *bu ixlər* ular əzlirining pəkət həywanlarqa ohxax ikənlikini kərüxi üçün bolğan, dəp oylidim.

**19** Qünki insan balılırinining bexioğa kelidiqini həywanlarqimu kelidu, ularning kəridioqını ohxax bolidu. Ulardin aldinkisi կandak əlgən bolsa, keyinkisimu xundak əlidu, ularda ohxaxla birlə nəpəs bardur. Insanning həywanlardın həq artukqılığı yok; qünki həmmə ix bimənilikтур.

**20** Ularning həmmisi bir jayoqa baridu; həmmisi topa-qangdin qıkqan, həmmisi topa-qangoqa қayıtidu. ■

**21** Kim adəm balılırinining rohını bilidu? U yüksəriqə qıqamdu, buni kim bilidu? Həywanlarning rohi, u yər tegigə qüxəmdü, kim bilidu?

**22** Xuning bilən mən insanning əz əjridin huzurlinxidin artuk ix yoktur, dəp kərdum; qünki mana, bu uning nesiwisidur; qünki uni əzidin keyin bolidioqan ixlarni kərükə kim elip kelidu?

**4***Jəbir-zulumoja қarax*

- <sup>1</sup> Andin mən kaytidin zehnimni yioqip կuyax astida daim boluwatkan barlıq zorluk-zumbuluknı kerdüm; mana, ezilgənlərning kəz yaxliri! Ularqa həq təsəlli bərgüqi yok idi; ularnı əzgənlərning küqlük yelənqüki bar idi, birak ezilgənlərgə həq təsəlli bərgüqi yok idi. □  
<sup>2</sup> Xunga mən allikəqan olüp kətkən əlgüçilərni tehi һayat bolovan tiriklərdin üstün dəp təriplidim;  
<sup>3</sup> xundakla bu ikki hil kixılərdin bəhtliki tehi apiridə bolmioqan kixidur; qunki u կuyax astida kılınoqan yamanlıklarnı həq körüp bakmioqan.

*Rəkiblikning biməniliki*

- <sup>4</sup> Andin mən barlıq əjir wə barlıq hizmətning utuklıridin xuni körüp yəttimki, u insanning yekinini kərəlməslikidin bolidu. Bumu bimənilik wə Xamalni қooqlıqandək ixtur.  
<sup>5</sup> Əhmək kol қoxturup, əz gəxini yəydu.■  
<sup>6</sup> Japa qekip xamalni қooqlap oqumini toxkuzimən degəndin, qanggilini toxkuzup hatırjəmliktə bolux əladur.□

---

□ **4:1 «Ularnı əzgənlərning küqlük yelənqüki bar idi»** — baxka birhil tərjimisi: «Ularnı əzgüçilər tərəptə küq bar idi». ■ **4:5 Pənd. 6:10; 24:33** □ **4:6 «Japa qekip Xamalni қooqlap oqumini toxkuzimən degəndin, qanggilini toxkuzup hatırjəmliktə bolux əladur»** — 4-ayəttə mənpəət-abruy izdəxning biməniliki kersitilidu; 5-ayəttə «Hə-qnemə kilmaymən, paydisi yok» degən һurunluq pozitsiyini əyibləydu: 6-ayəttə bu ikki yolning otturidiki durus yolda kersitilidu.

### *Aqkezlükning türkisidə ixləx*

<sup>7</sup> Mən yənə zehnimni yioqip, kuyax astidiki bir bimənilikni kərdum;

<sup>8</sup> birsi yaloquz, tikəndək bolsimu, xundakla nə oqlı nə aka-ukisi bolmisimu — bırak uning japasining ahiri bolmaydu, uning kəzi bayılıqlarqa toymaydu. U: «Mən bundak japalıq ixləp, jenimdin zadi kimgə yahxilik qaldurimən?» — degənni sorimaydu. Bumu bimənilik wə eoqır jadardin ibarəttur.□

### *Həmrəhlik*

<sup>9</sup> İkki birdin yahxidur; qünki ikki bolsa əmgikidin yahxi in'am alidu.

<sup>10</sup> Yıkılıp kətsə, birsi həmrəhini yələp kətüridi; bırak yaloquz haləttə yıkılıp kətsə, yəlqidək baxça birsi yok bolsa, bu kixining həlioqa way!

<sup>11</sup> Yənə, ikkisi billə yatsa, bir-birini illitidu; lekin birsi yaloquz yatsa қandak illitsun?

<sup>12</sup> Yənə, biraw yaloquz bir adəmni yengiwalıqan bolsa, ikkisi uningoşa taqabil turalaydu; xuningdək üç қat aroqamqa asan üzülməs.

### *Inawətning bihudiliki*

---

□ **4:8 «Birsi yaloquz, tikəndək bolsimu, ...»** — ibraniy tilida «Birsi yaloquz, ikkinqisi (ikkinçi adam) yok bolqan halda bolsimu,...». «U: «Mən bundak japalıq ixləp, jenimdin zadi kimgə yahxilik qaldurimən?» — degənni sorimaydu» — bəzi baxça tərjimilərdə: «U: «Mən zadi kim üçün japalıq ixləp, eż jenimdin yahxilikni qaldurimən?» — dəp əkünidu» dəp okulidu.

**13** Kəmbəəqəl əmma akıl yigit yənə nəsihətning ətiwarini kilmaydiqan ķeri əhmək padixaħtin yahxidur;

**14** Qünki gərqə u bu padixaħning padixaħlığında kəmbəəqəl bolup tuoquloqan bolsimu, u zindandin təhtkə olturnuxka qıktı. □

**15** Mən kuyax astidiki barlıq tiriklərning axu ikinqini, yəni *padixaħning* ornini baskuqini, xu yigitni kollaydiqanlığını kərdum.

**16** Barlıq həlk, yəni ularning aldida turoqan barlıq pukralar sanaksız bolsimu, birak ulardin keyinkilər yigittinmu razi bolmaydu; bumu bimənilik wə xamalni қoqlıqandək ixtur. □

## 5

### *Nəsihət — baxķilaroja ihlasmən kərünüüxkə tirixixtin hekzi bol*

---

□ **4:14 «Gərqə u bu padixaħning padixaħlığında kəmbəəqəl bolup tuoquloqan bolsimu,...»** — bu ayətning kəysi gəwdilik əhwalni kərsətkənlikli hazırlıq bizgə enik əməs. □ **4:16 «...yəni ularning aldida turoqan barlıq pukralar»** — «ular» degən kim? Bəlkim birinqi «ķeri» padixaħ, wə uningdin keyin təhtkə olturnuxan yigitni kərsitixi mumkin. **«barlıq pukralar sanaksız bolsimu, birak ulardin keyinkilər yigittinmu razi bolmaydu»** — Sulayman məlum bir misal tooqruluk sözləwati. Bu «ķeri padixaħ» Saul padixaħka, «yax yigit» Dawut padixaħka ohxitildi; birak dəl ularning əzini kərsətməydi (Dawut zindanda yatmiqan). Gəpning poskallisi xuki, yurtning pikri tayanqisizdir; ikinqli padixaħ pəkət bir məzgilla ķarxi elindi, birak həlk tezla uningdin yüz ərüp, uning təhpisini untup, uni қollimiidi. Bu bir bimənilik!

**1** Hudaning əyigə baroqanda, awaylap yürgin; əhməklərqə қurbanlıqlarnı sunux üçün əməs, bəlki anglap boysunux üçün yekinlaxkın; qünki əhməklər rəzillik қiliwatkını bilməydu. □

**2** Aqzingni yeniklik bilən aqma; kenglüng Huda aldida birnemini eytixka aldimisun; qünki Huda ərxlərdə, sən yər yüzididursən; xunga səzliring az bolsun.

**3** Qünki ix kəp bolsa qüxmu kəp bolqandək, gəp kəp bolsa, əhməkning gepi bolup қalidu. □

**4** Hudaqə kəsəm iqsəng, uni ada kılıxni keqiktürmə; qünki U əhməklərdin huzur almaydu; xunga kəsimingni ada kılqın. ■

**5** Kəsəm iqip ada kilmioqandin kərə, kəsəm iqməsliking tüzükərt. ■

**6** Aqzing teningni gunahning ihtiyarıqə қoyuwətmisun; pərixtə aldida: «Hata səzləp saldim» demə; nemixka Huda gepindin əqəzəplinip қolliring yasiqənni һalak қılıdu? □

**7** Qünki qüx kəp bolsa bimənilikmu kəp bolidu; gəp kəp bolsimu ohxaxtur; xunga, Hudadin korkkın! ■

□ **5:1 «...əhməklərqə қurbanlıqlarnı sunux üçün əməs, bəlki anglap boysunux üçün yekinlaxkın»** — bu nəsihətning mənisi қurbanlıklar yahxi əməs, degənlik əməs, əlwəttə; pəkət қurbanlıknı əhməklərqə, bimənə sunmaslıq kerək, degənlikтур.

□ **5:3 «... gəp kəp bolsa, əhməkning gepi bolup қalidu»** — bu səzlərdə kezdə tutulqını bəlkim əhməklerning bihudə kəsəm iqidiqənlikı boluxi mumkin. ■ **5:4** Qel. 30:3; Kan. 23:20

■ **5:5** Kan. 23:20, 21 □ **5:6 «pərixtə aldida»** — kaysi pərixtə? «Pərwərdigarning pərixtisi» boluxi kerək. Ibraniy tilida «əlqi» wə «pərixtə» degənlər bir sez bilənla ipadilinidu. Kahın həm pərixtə Hudaning «əlqi»sidur («Mal.» 2:7ni kərung). ■ **5:7** Pənd. 10:19

*Nəpisi yaman mənsəpdarlar*

- 8** Sən namratlarning ezilgənlikini yaki yərlik mənsəpdarlarlarning həkə-adalətni zorawanlarqə kayrip köyənlilikini kərsəng, bu ixlardin həyran қalma; qunki mənsəpdardin yüksəri yənə birsi kezliməktə; wə ulardinmu yüksərisimu bardur. □
- 9** Birak nemila bolmisun yər-tuprak həmmə adəmgə paydılıktur; hətta padixaḥning əzimu yər-tuprakka tayinidu. □

*Pul*

- 10** Kümüxkə amraḳ kümüxkə қanmas, bayliklarqa amraḳ əz kirimigə қanmas; bumu biməniliketur.
- 11** Mal-mülük kəpəysə, ularni yegüqilermu kəpiyidu; mal igisigə ularni kəzləp, ulardin huzur elixtin baxka nemə paydisi bolsun?

- 
- **5:8 «Sən namratlarning ezilgənlikini ... kərsəng, bu ixlardin həyran қalma;»** — Sulayman padixaḥ əzi adil padixaḥ bołojini bilən, uning təwəndiki katlammu-katlam yərlik mənsəpdarlarlarning qırıklıixinini tizginliyəlix qəklikтур.
- **5:9 «Birak nemila bolmisun yər-tuprak həmmə adəmgə paydılıktur; hətta padixaḥning əzimu yər-tuprakka tayinidu»** — ibranıy tilida bu ayətni qüxinix təs. Bizningqə Sulayman adəmning dikkətinini həkümətning qırıklıkip kətkənlikigə əməs, bəlki əng muhimioğa, yəni Hudanıng yahxılıkı (tupraktiki ziraətlər arkılık bolğan yahxılıkı)qa қaratmakqı. Baxka birhil tərjimisi: «Birak omumən kılıp eytkanda, əzi terikqılık kılıdiqan padixaḥ zeminə qa paydılıktur». Bu tərjimining mənisi: «Zeminni baxkuriqidıqan birsi bolsa (bolupmu padixaḥ əzi terikqılıknı qüxənsə), bu bəribir həkümətsizliktin, қalaymikənqliktin, hakimiyətsizliktin yahxi» degəndək. Okurmənlər baxka tərjimilərnim uqrıtixi mumkin.

**12** Az yesun, kəp yesun, əmgəkqining uyküsi tatlıktur; birağ bayning toklukı uni uhlatmas. □

### *Bayliklar oja baoqlik yənə bir bimənilik*

**13** Mən kuyax astida zor bir külpətni kərdüm — u bolsimu, igisi əzигə ziyan yətküzidiqan bayılıqlarnı toplaxtur;

**14** xuningdək, uning bayılıkları balayı'apət tüpəylidin yokılıxidin ibarəttür. Undak adəmning bir oqlı bolsa, *oqlining* қolioqa qalduroqudək həqnemisi yok bolidu.

**15** U apisining қorsıkidin yalingaq qikip, kətkəndimu yalingaq peti ketidü; u əzininjapalıq əmgikidin қolioqa aloqudək həqnemini epkətəlməydi. ■

**16** Mana bumu eçir ələmlik ix; qünki u қandak kəlgən bolsa, yənə xundak ketidü; əmdi uning xamaloqa erixix üçün əmgək kılɔjinining nemə paydisi?

**17** Uning barlık künliridə yəp-iqkini karangoulukta bolup, əqəxliki, kesəlli ki wə hapılıki kəp bolidu.

### *Əmgəkning mewisidin huzur elix*

**18** Mana nemining yaramlıq wə güzəl ikənlikini kərdum — u bolsimu, insanning Huda uningoqa təkdirim kılɔjan əmrining hərbir künliridə yeyix,

---

□ **5:12 «...birağ bayning toklukı uni uhlatmas»** — «bayning toklukı» bəlkim ikki bislik söz bolup: (1) uning bayılıqidin ənsirəxliri; (2) ziyan kəp tamak yəp, həzim bolmaslığını kərsitixi mumkin. ■ **5:15** Zəb. 49:17-20

iqix wə kuyax astidiki barlık mehnitidin huzur elixtur; qünki bu uning nesiwisidur. ■

**19** Huda hərbırsini bayılıqlarqa, mal-dunyaqa igə boluxka, xuningdək ulardin yeyixkə, əz rizkini köbul kılıxka, əz əmgikidin huzur elixka muyəssər kılolan bolsa — mana bular Hudanıng sowoqıtitudur.

**20** Qünki u əmriddiki tez ətidioqan künliri üstidə kəp oylanmaydu; qünki Huda uni kenglining xadlıki bilən bənd kılıdu.

## 6

### *Həmmə adəm hayatıning ləzzitini tetiyal-maydu*

**1** Kuyax astida bir yaman ixni kərdum; u ix adəmlər arisida kəp kərəlidu —

**2** Huda bırsigə bayılıqlar, mal-dunya wə izzət-hərmət təkşim kıldı, xuning bilən uning əz kəngli halıqinidin həqnərsisi kəm bolmidi; biraq Huda uningoqa bulardin huzur elixka muyəssər kilmidi, bəlki yat bir adəm ulardin huzur alidu; mana bu bımənilik wə eçir azab-tur.

**3** Birsi yüz bala kərüp kəp yil yaxixi mumkin; biraq uning yil-künliri xunqılık kəp bolsimu, uning jeni bəhtni kermisə, hətta gərni kərmigən bolsimu, tuqulup qaqrəp kətkən bowak uningdin əwzəldur dəymən. □

■ **5:18** Top. 2:10, 24; 3:12, 22; 9:7; 11:9 □ **6:3 «hətta gərni kərmigən bolsimu,...»** — demək, u əlməydu. Baxlaş birhil tərjimisi: «wə yaki dəpnə kılınmıqan bolsa,...».

**4** Qünki qaqrıoqan bala bimənilik bilən kelidu, қarangoquluqta ketidu, қarangoquluk uning ismini կaplaydu;

**5** U künnimu kermigən, bilmigən; bırak həq bolmioqanda u birinqisigə nisbətən aram tapkandur.■

**6** Bərhək, həlikı kixi hətta ikki həssə ming yil yaxioqan bolsimu, bırak bəhtni kermisə, əhwali ohxaxtur — hərbir kixi ohxax bir jayqa baridu əməsmu?

### *Jawabsız soallar*

**7** Adəmning tartkan barlıq japası əz aqzi üqündür; bırak uning ixtihası hərgiz қanmaydu.

**8** Xundakta dana kixininə əhməktin nemə artukqılıkı bolsun? Namrat kixi baxçılar alındıda қandaq mengixni bilgən bolsimu, uning nemə paydisi bolsun?

**9** Kəzning kərüxi arzu-həwəsning uyan-buyan yürüxidin əwzəldür. Bundak kılıxmu bimənilik wə xamalni қooqlıqandək ixtur.

**10** Ətüp kətkən ixlarning bolsa allığaşan nami bekitilip ataloqan; insanning nemə ikənlikimu ayan bolqan; xunga insanning əzidin կudrətlik

boloqıqi bilən қарxilixixiqa bolmaydu. □

**11** Qünki gəp қanqə kəp bolsa, bimənilik xunqə kəp bolidu; buning insanoqa nemə paydisi? □

**12** Qünki insanning əmriddə, yəni uning sayidək tezla ətidioqan mənisiz emridiki barlıq künliridə uningoqa nemining paydilik ikənlikini kim bilsun? Qünki insanoqa u kətkəndin keyin կuyax astida nemə ixning bolidioqanlığını kim dəp berəlisun? ■

## 7

*Yənə birkənqə hekmət wə pakitlar — pakitlar oqa yüzlinix kerək!*

**1** Yahxi nam-abroy kimmətlik tutiyadın əwzəl; adəmning əlüx künü tuqulux künidin əwzəldur. ■

**2** Matəm tutux əyigə berix ziyapət-toy əyigə berixtin əwzəl; qünki axu yerdə insanning akıwiti ayan қilinidu; tirik bolqanlar buni kəngligə püküxi kerək. ■

---

□ **6:10 «Ötüp kətkən ixlarning ... alliqaqan nami bekitilip ataloqan»** — mənisi hərbir ix aldin'ala Huda təripidin bekitilgən bolsa kerək. **«Insanning nemə ikənlikimu ayan bolqan»** — baxqa birhil tərjimisi: «Insanning nemə ikənlikimu bilingən (demək, Huda təripidin)» (xunga uning bilən қarxilixix bılıhdilikтур). Bırak ayətni insanning ajiz bəndə ikənlikini təktıləydu, dəp қaraymız. □ **6:11 «Qünki gəp қanqə kəp bolsa,...»** — muxu yerdə «gəp» insanning Huda bilən қarxilixidioqan gəplirini kərsətsə kerək. Baxqa birhil tərjimisi: «qünki bılıhdilikni kəpəytidioqan ixlər keptur...» ■ **6:12** Top. 8:7; Zəb. 144:4; Yak. 4:13, 14 ■ **7:1** Pənd. 22:1 ■ **7:2** Yh. 11:31

- 3** Oňəxlik külkidin əwzəldur; qünki qirayning pərixtanlıkı bilən kəlb yahxilinidu.
- 4** Dana kixining kəlbi matəm tutux əyidə, birak əhməkning kəlbi tamaxining əyididur.
- 5** Əhməklərning nahxisini anglioqandanın kərə, dana kixining tənbihini angliojin; ■
- 6** Qünki əhməkning külüksü kazan astidiki yantaklarning paraslixidək, halas; bumu biməniliktur.□ ■

### *Insanning қolidin kelidiojını qəkliktur*

- 7** Jəbir-zulum dana adəmni nadanoqa aylan-duridu,  
Para bolsa kəlbni ھalak kılıdu.□
- 8** Ixning ayioqi bexidin əwzəl;  
Səwr-takətlik roh təkəbbur rohtin əwzəldur.
- 9** Roħingda hapa boluxka aldirima;  
Qünki hapılık əhməklərning baqırıda қonup yatidu.
- 10** «Nemixka burunki künlər hazırlı ki künlərdin əwzəl?» — demə; qünki sening bundak sorioqining danalıqtın əməs.

### *Danalıqning əwzəlliki*

- 
- **7:5** Pənd. 13:18; 15:31, 32 □ **7:6 «kazan astidiki yan-taklarning paraslixidək...»** — yantakning kəygən qaqdıki awazı küqlük, birak təpti intayın kışka. ■ **7:6** Zəb. 58:9 □ **7:7 «Jəbir-zulum dana adəmni nadanoqa aylan-duridu,...»** — jəbir-zulum yürgütgən dana kixi əzinə ak-karını pərk etəlməydiqan nadan kılıdu. Baxka birhil tərjimi: «Jəbir-zulum yürgütgəqi dana kixini sarang kılıdu, para bolsa uni təlwə kılıdu».

**11** Danalık miraskə ohxax yahxi ix, կuyax nuri kərgüqilərgə paydılıktur.

**12** Qünki danalık pul panaḥ bolqandək, panaḥ bolidu; birak danalığning əwzəlliki xuki, u əz igilirini həyatka erixtəridu.

**13** Hudanıng kılqanlırını oylap kər; qünki U əgri kılqanni kim tüz kılalisun?

**14** Awat künidə həzur al; wə yaman künidimu xuni oylap kər: — Huda ularning birini, xundakla yənə birinimu təng yaratqandur; xuning bilən insan əzi kətkəndin keyin bolidioqan ixlarnı biliq yetəlməydu.

### *«Kuyax astidiki» danalik*

**15** Mən buning həmmisini bimənə künlirimdə körüp yəttim; həkkaniy bir adəmning əz həkkaniyılıkı bilən yokılıp kətkənlikini kərdüm, xuningdək rəzil bir adəmning əz rəzilliki bilən əmrini uzaratqanlığını kərdüm.

**16** Əzüngni dəp həddidin ziyadə həkkaniy bolma; wə əzüngni dəp həddidin ziyadə dana bolma; sən əz-əzüngni alakzadə

ķilmakqimusən? □

**17** Өzüngni dəp həddidin ziyadə rəzil bolma, yaki əhmək bolma; ez əjiling toxmay turup əlməkqimusən? □

**18** Xunga, bu *agahni* qıng tut, xuningdin u *agahnimu* қolungdin bərmigining yahxi; qünki Hudadin ķorkjidiqan kixi hər ikkisi bilən

---

□ **7:16 «Өzüngni dəp həddidin ziyadə həkkaniy bolma; wə əzüngni dəp həddidin ziyadə dana bolma;...»** — Sulaymanning muxu gepidin heqkim: «Həkkaniylikning «artuk», «həddidin ziyadə» dəydiqan dərijisi bolidu» dəp oylimisə kerək. Həkkaniylik degən həkkaniylikтур. Bu yerdə gəp həjwiyilik, kinayilik bilən eytilən. Halkılık söz «əzüngni dəp» — demək, həkkaniy bolmakçı bolən bu kixinin məksəti Hudani tonux əməs, pəkət Hudaning bərkitigila erixiç degəndin ibarət, halas; 15-ayəttə deyilgən əhwaloqa қarioqanda, həkkaniy wə dana adəmlərmə pexkəllikkə ugrixi mumkin. Undak əhwalda ular agahlandurulmisa, «Nemixka bu külpətlər beximəq qüxti» dəp «alakzadə bolup ketixi» mumkin. Baxka birhil tərjimisi wə qüxənqisi: «Өzüngni həddidin ziyadə həkkaniy kərsətmə; wə əzüngni həddidin ziyadə dana kərsətmə. Өz-əzüngni һalak ķilmakqimusən?». Yənə baxka birnəqqə hil qüxənqisimu bar. □ **7:17 «Өzüngni dəp həddidin ziyadə rəzil bolma, yaki əhmək bolma;...»** — heqkim Sulaymanning bu gepining mənisini: «Rəzillikning «normal» yaki ««əkiligə siqıdu» dəydiqan dərijisi bar» dəp oylimisə kerək. Bu gəp bəlkim allikaqan rəzillixip kətkən adəmlərgə karitip kinayilik bilən eytilən boluxi mumkin. 15-ayəttiki: «Rəzillik paydılık boluxi mumkin, rəzillikimni kəpəytimən» degəngə karita, Sulayman bu agahni қoxup eytidu. Rəzil adəmlər bəribir əlidü; biraq rəzil adəmlər bundak kinayilik gəpni kobul kilsə, heq bolmiqanda xu yol bilən ularning bexioqa qüxidiqan jaza tehimu awup kətməydu. Yənə baxka birnəqqə hil qüxənqisimu bar.

utukluk bolidu.□

*Adamlar gunahkar bolşaqqa, danalik naşayiti zərürdur*

**19** Danalik dana kixini bir xəhərni baxkuri dioqan on həkümrandın ziyadə küqlük kılıdu.

**20** Bərhək, yər yüzidə daim mehribanlıq yürgüzidiqan, gunah sadir kilmaydioqan həkkaniy adəm yoktur.■

**21** Yənə, həklərning həmmila gəp-səzlirigə anqə dikkət kılıp kətmə; bolmisa, əz hizmətkaringning sanga lənət okuqanlığını anglap kelixing mumkin.

**22** Qünki kənglüngdə, əzüngningmu xuningəqə ohxax baxqılarəqə kəp ketim lənət kılqanlığını obdan bilisən.

### *Insanning danalığının qəklikliyi*

**23** Bularning həmmisini danalik bilən sinap baktim; mən: «Dana bolimən» desəmmu, əmma u məndin yirak idi.

**24** Barlık yüz bərgən ixlar bolsa əklimizdin yirak, xuningdək intayın sirlikət; kim uni izdəp bilip yetəlisun?□

□ **7:18 «...hər ikkisi bilən utukluk bolidu»** — demək, Hudadin qorkidioqan adəm Sulaymanning yüksəriki 16-17-ayəttiki ikki agahlanduruxi bilən azduruxtın kütulidu. Yənə baxqa birnəqqə hil qüxənqisimu bar. ■ **7:20** 1Pad. 8:46, 47; 2Tar. 6:36; Pənd. 20:9; 1Yuhə. 1:8 □ **7:24 «intayın sirlik»** — iibraniy tilida «qongkər, qongkər» dəp ipadilinidu.

**25** Mən qin kənglümdin danalıq wə əkliy bilimni biliykə, sürüxtürükə wə izdəxkə, xundakla rəzillikning əhməklikini, əhməklikning təlwilik ikənlikini bilip yetixkə zehnimni yığdım. ■

**26** Xuning bilən kəngli tor wə ķiltak, ķolliri asarət bolğan ayalning əlümдин aqqık ikənlikini bayğıdim; Hudani hursən ķılıdioğan kixi uningdin əzini қaquridu, biraq gunahkar adəm uningoğa tutulup қalidu. ■

**27** Bu baykiqanlırimqa қara, — dəydu hekmət toploqası — pakitlarnı bir-birigə baqlap selixtrup, əkil izdidiim;

**28** mening kəlbim uni yənilə izdiməktə, biraq tehi tapalmidim! — Ming kixi arisida bir durus ərkəknı taptım — biraq xu ming kixi arisidin birmu durus ayalni tapalmidim. □

**29** Mana kərgin, mening baykiqanlırim pəkət muxu birla — Huda adəmni əslı durus yaratkan; biraq adəmlər bolsa nuroqunlioğan hıyləmikirlərni izdəydi.

■ **7:25** Top. 1:17; 2:12 ■ **7:26** Pənd. 5:3; 6:24-35; 7:6-27; 22:14

□ **7:28 «Ming kixi arisida bir durus ərkəknı taptım — biraq xu ming kixi arisidin birmu durus ayalni tapalmidim»** — bu bayan bizgə Sulaymannıñ əzining keyinkı hayatining қandaq bolidoğanlıqı toqıruluk həwər bilən təminləydi. Uning kız-ayallar toqıruluk bolğan həwiri nədin kəlgən? U қandaqtu «ming ayal» bilən tonuxkanmu? Təwrattiki «Padixaħħar» kismidin bilimizki, uning nuroqunlioğan ayal-kenizəkliri bar idi wə ularning təsiri bilən ahirida Hudanıñ yolidin yıraklıxip, butpərəslikkə aldinip kətkənidi.

## 8

*Birnəqqə nəsihətlər*

- 1** Kim dana kixigə təng kelələydi? Kim ixlarnı qüxəndürükni biliđu? Kixinin danalığı qirayını nurluk kiliđu, yüzinin sürini yorutidu.
- 2** Padixañning pərmanioqa կulak selixingni dəwət kiliđen; bolupmu Huda aldida iğkən kəsəm tüpəylidin xundak կilođin. □ ■
- 3** Uning aldidin qikip ketixkə aldirima; yaman bir dəwani կollaxta qing turma; qünki padixañ nemini halisa xuni kiliđu. □
- 4** Qünki padixañning səzi հօկուktur; kim uningođa: «Өzliri nemə kiliđa?» — deyəlisun?
- 5** Kim padixañning pərmanini tutkan bolsa həq yamanlığni kərməydi; dana kixinin kəngli həm pəytni həm yolni pəmliyələydi. ■
- 6-7** Qünki hərbir ix-arzuning pəyti wə yoli bar; insan keyinki ixlarnı bilmigəqkə, uning dərdəlimi əzini կattık basidu. Kim uningođa կandak bolidiqanlığını eytalisun? ■
- 8** Həqkim əz rohiđa igə bolalmas, yəni həqkimning əz rohiđini əzidə կaldurux հօկuki

---

□ **8:2 «bolupmu Huda aldida iğkən kəsəm tüpəylidin xundak կilođin»** — bu kəsəm padixañning Huda aldida iğkən kəsimi (adil, bitərəp bolux üçün) bolsa kerək; bəzi alimlar, kəsəm pukralarningki (padixañka sadık bolux üçün), dəp kərəydi. ■ **8:2** Pənd. 24:21 □ **8:3 «Uning padixañning aldidin qikip ketixkə aldirima»** — bu səz bəlkim padixañka կarxi qikix, yaki uningdin razi bolmaslıq toqlruluk bir agahlandurux boluxi mumkin. **«yaman bir dəwani կollaxta qing turma»** — baxka birhil tərjimisi: «(padixañning) ixi sanga eçir kəlsimu ada կiliđni keqiktürmə». ■ **8:5** Rim. 13:3 ■ **8:6-7** Top. 6:12

yoktur; həqkimning əlüx künini əz əkolida tutux əhəkükü yoktur; xu jəngdin əeqixkə ruhsət yoktur; rəzillik rəzillikkə berilgүqilərni kutkuzmas.■

### *Bəzi bılıhdə baxka ixlar*

**9** Bularning həmmisini kerüp qıktım, xundakla կuyax astida կilinolan hərbir ixka, adəmning adəm üstigə əhəkük tutkanlığı bilən ularoqa ziyan yətküzidiołan muxu wakitka kəngül կoydum.□

**10** Xuningdək rəzillərning dəpnə կilinolanlığını kərdüm; ular əslidə mukəddəs jayqa kirip-qikip yürətti; ular *mukəddəs jaydin* qikipla, rəzil ixlarnı կilinolan xu xəhər iqidə mahtilidu tehi! Bumu biməniliktur!□

**11** Rəzillik üstidin həküm tezdir bəja kəltürülmigəqkə, xunga insan balilirining kəngli rəzillikni yürgütüxkə pütünləy berilip ketidu.

---

■ **8:8** Ayup 14:5; Zəb. 39:5-6 □ **8:9 «Bularning həmmisini kerüp qıktım,... ularoqa ziyan yətküzidiołan muxu waikitka kəngül կoydum»** — bu ayətning baxka birnəqqə hil tərjimi: «Bularning həmmisini kerüp qıktım, xundakla կuyax astida կilinolan hərbir ixka kəngül կoydum; adəmning adəm üstigə əhəkük tutuxining əzığə ziyan yətküzidiołan waqtı bar» yaki «Bularning həmmisini kerüp qıktım, xundakla կuyax astida կilinolan hərbir ixka kəngül կoydum; adəmning adəm üstigə əhəkük tutuxining ularoqa (baxka adəmlərgə) ziyan yətküzidiołan waqtı bar». □ **8:10 «...xu xəhər iqidə mahtilidu»** — bəzi kədimki kəqürülmiliridə: «mahtilidu» degənning ornida «untulidu» degən söz tepilidu. Biz aləqan nusha aldi-kəyni səzlərgə baoqlikku dəymiz.

**12** Gunahkar yüz ketim rəzillik kılıp, künlirini uzartsimu, Hudadin qorkidioqlanlarning əhwali ulardin yahxi bolidu dəp bilimən; qünki ular uning aldida qorkıdu. □ ■

**13** Biraq rəzillərning əhwali yahxi bolmaydu, uning künliri sayidək tezla etüp, künliri uzartilmaydu, qünki u Huda aldida qorxmaydu. □

**14** Yər yüzidə yürgüzülgən bir bimənilik bar; bexioqa rəzillərning kılqını boyiqə kün qüxidioqlan həkkəniy adəmlər bar; bexioqa həkkəniy adəmlərning kılqını boyiqə yahxilik qüxidioqlan rəzil adəmlərmə bar. Mən bu ixnimu bimənilik dedim.

**15** Xunga mən tamaxini təriplidim; qünki insan üqün կuyax astida yeyix, iqix wə huzur elixtin yahsi ix yoktur; xundak kılıp uning əmgikidin bolqan mewə Huda təkdir kılqan կuyax astidiki əmrining barlıq künliridə əzigə həmrah bolidu. ■

**16-17** Kenglümni danalıknı wə yər yüzidə kılinoqlan ixlarnı bilip yetix üqün կoyqanda, xundakla Huda kılqan barlıq ixlarnı kərginimdə xuni baykıdim: — İnsan hətta keqə-kündüz kezlirigə uyküni kərsətmisimu, կuyax astidiki barlıq ixni bilip yetəlməydu; u uni qüxinixkə կanqə intilsə, u xunqə bilip yetəlməydu. Hətta

□ **8:12 «Gunahkar ... künlirini uzartsimu»** — bəzi gunahkar məlum jəhəttin eytkanda, pulı yaki baxqa amaliqa tayinip, «künlirini uzartıdu». Bu əhwal wakitlik, əlwəttə. ■ **8:12**

Zəb. 37:7-12, 18-20; Pənd. 1:33; Yəx. 3:10 □ **8:13 «...uning künliri sayidək tezla etüp, künliri uzartılmaydu»** — yənə birhil tərjimi: «...u künlərni sayını uzartıqdək uzartmaydu».

■ **8:15** Top. 2:24; 3:12, 22; 5:18; 9:7

dana kixi «Buni bilip yəttim» desimu, əməliyəttə u uni bilip yətməydu. □

9

*Huda bizgə dostmu, düxmənmu? — əlümgə  
yüzlinix*

<sup>1</sup> Мән xularning həmmisini eniklax üçün kəngül  
köydum; xuni baykidayimki, məyli həkkəniy kixi  
yaki dana kixi bolsun, xundakla ularning barlıq  
kilqanlıri Hudaning қolididur, dəp baykidayim;  
insan əzигə muhəbbət yaki nəprətning ke-  
lidioqanlığını həq bilməydi. Uning aldida  
hərkandak ix boluxi mumkin. □

**2** Нәммә адәмгә оххах иxlар оххах peti келиду; һөкканий wə rəzil kixigə, мөхрибан kixigə, pak wə napak, қурбанлық қілoуqи wə қурбанлық қіlmioyuqiqiому оххах kismət bolidu; yahxi adəmгә қандак bolsa, gunahkarоja xundak bolidu; қesəm iqkүqigə wə қesəm iqixtin korkkuqiqiому оххах bolidu. ■

□ 8:16-17 «көңгілүмни даналиқни wə yər yüzidə құлдоған иxlarni bilip yetix üqün қоюқанда... әмәлияттә u uni bilip yətməydu» — оқurmənlər bu ikki ayətning birnəqqə baxka hil tərjimilirini uqrıtixi mumkin. □ 9:1 «...insan əzige muhəbbət yaki nəprətninq kelidiqanlığını həq bilməydu» — demək, «Huda uni seyidu yaki uningoşa nəprətlinidu? Həq insan bilməydu». Bəzi alımlar: «insan əzidə (bolupmu eojir künlər bexioşa qüxkəndə) nemining bolidiqanlığı, yaki muhəbbət yaki nəprətninq bolidiqanlığını bilməydu» dəp xərh beridu. ■ 9:2

<sup>3</sup> Mana həmmigə ohxaxla bu ixning kelidiqanlıkı կuyax astidiki ixlар arisida kulpətlük ixtur; uning üstigə, insan balilirining kəngülliri yamanlıkça tolqan, pütün һayatida kənglidə təlwilik turidu; andin ular əlgənlərgə қoxulidu.

<sup>4</sup> Qünki tiriklərgə қoxulqan kixi üçün bolsa ümid bar; qünki, tirik it əlgən xirdin əla.

<sup>5</sup> Tiriklər bolsa əzlirining əlidioqanlığını bilidu; birak əlgənlər bolsa һeqnemini bilməydu; ularning һeq in'ami yənə bolmayıdu; ular hətta adəmning esidin kətürülüp ketidu, қayta kəlməydu.

<sup>6</sup> Ularning muhəbbiti, nəpriti wə həsəthonluğunu allıqaqan yokalqan; կuyax astida қılınoqan ixlarning һeqkaysisidin ularning mənggүгə қayta nesiwisi yoktur.

### *Өlümgə yüzləngəndə կilojili bolidioqan əməliy ixlar*

<sup>7</sup> Baroqin, neningni huxallık bilən yəp, xarabingni huxhuyluk bilən iqkin; qünki Huda allıqaqan mundak қilixingdin razi bolqan.

<sup>8</sup> Kiyim-keqəkliring hərdaim ap'ak bolsun, huxbuy may bexingdin kətmisun. □

<sup>9</sup> Huda sanga կuyax astida təksim қiloqan bimənə əmrüngning barlıq künliridə, yəni biməniliktə ətküzgən barlıq künliringdə, səyümlük ayaling bilən billə һayattin huzur aloqin; qünki bu sening һayatingdiki nesiwəng

---

□ **9:8 «Kiyim-keqəkliring hərdaim ap'ak bolsun» — demək, kiyim-keqəkliring hərdaim pakiz bolsun.**

wə կuyax astidiki barlıq tartqan japayingning  
əjridur.

**10** Kolung tutqanni barlıq küqüng bilən қiloqin;  
qünki sən baridiqan təhtisarada həq hizmət,  
məksət-pilan, bilim yaki hekmət bolmaydu.

### *Danalıq wə tasadipiylik*

**11** Mən zehnimni yioqip, կuyax astida kərdumki,  
musabikidə oqəlibə yəltapanoqa bolmas, ya  
jəngdə oqəlibə palwanoqa bolmas, ya nan dana  
kixigə kəlməs, ya bayılıklar yorutulqanlaroqa  
kəlməs, ya iltipat bilimliklərgə bolmas — qünki  
pəyt wə tasadipiylik ularning həmmisiğə kelidu.

**12** Bərhək, insanmu əz wakti-saitini bilməydu;  
beliklar rəhimsiz toroqa elinoqandək, կuxlar  
tapan-tuzakça ilinoqandək, bularoqa ohxax insan  
balılıri yaman bir kündə tuzakça ilinidu, tuzak  
bexioqa qüxitu.

### *Danalığning atiwarlanmaslığı*

**13** Mən yənə կuyax astida danalığning bu mis-  
alini kərdum, u meni qongkur təsirləndürdi;

**14** Kiçik bir xəhər bar idi; uningoqa қarxi büyük  
bir padixah qıçıp, uni қorxap, uningoqa hujum  
ķılıdioqan yoqan potəylərni kurdi.

**15** Bırak xəhərdin namrat bir dana kixi tepilip  
kəldi; u uni əz danalığı bilən կutuldurdi;

bırak keyin, həqkim bu namrat kixini esigə kəltürmidi.□

**16** Xuning bilən mən: «Danalık küq-kudrəttin əwzəl» — dedim; bırak xu namrat kixinin danalığı keyin kəzgə ilinmaydu, uning səzləri anglanmaydu.■

### *Danalık, əhməklik, gunah, təlwilik*

**17** Dana kixinin jımjitlikta eytən səzləri əhməklər üstidin hökük sürgüqining warkıraxlıridin eniç anglinar.

**18** Danalık urux қorallırıdin əwzəldur; bırak bir gunahkar zor yahxılıknı һalak kılıdu.

## 10

### *Əkil beridiojan bəzi hekmətlər*

**1** Huddi əlük qiwılınlar əttarning ətirini sesitiwetidioqandək, azrakkınə əhməklik tarazida danalık wə izzət-hərməttinmu eçir tohtaydu.

**2** Danalığın kengli ongoqa mayıl, əhməkningki soloqa.□

**3** Əhmək kixi hətta yolda mengiwatlıandidim, uning əkli kəm boləqaqça, u əhmək ikənlikini həmmigə ayan kılıdu.

---

□ **9:15** «...dana kixi tepilip kaldi; u uni əz danalığı bilən kutuldurdi; ... keyin, həqkim bu namrat kixini esigə kəltürmidi» — Elixa pəyəqəmbər bilən Yərəmiya pəyəqəmbər buningə obdan misal bolidu («2Pad.» 6-8-bablar, «Yər.» 27:12ni kerüng. ■ **9:16** Pənd. 21:22; 24:5; Top. 7:19 □ **10:2** «Danalığın kengli ongoqa mayıl» — қoralni tutup, əzini կօղձax təripidur.

<sup>4</sup> Həkümdarning sanga aqqığı kəlsə, ornungdin istepa bərmə; qünki tinq-səwriqanlıq hata-səwənliktin bolqan zor hapılığni tinqitidu.

<sup>5</sup> Kuyax astida yaman bir ixni kərdumki, u həkümdardin qıkkən bir hata ixtur —

<sup>6</sup> əhməklər yukiri mənsəptə, xuning bilən təng baylar pəs orunda olturidu; □

<sup>7</sup> mən ķullarning atka mingənlikini, əmirlərning ķullardək piyadə mangənlikini kərdum.□

### *Turmuxta uqraydiojan hətərlərgə danalıq kerək*

<sup>8</sup> Orini kolioqan kixi uningoqa yikilixi mümkün; tamni buzoqan kixini yilan qekixi mümkün; □ ■

<sup>9</sup> taxlarnı yətkigən kixi tax təripidin yarilinixi mümkün; otun yaridiqan kixi həwpkə uqrayıdu.

<sup>10</sup> Palta gal bolsa, birsi tiqini bilimisə, paltini küqəp qepixka toqra kelidu; birak danalıq adəmni utuk-muwəppəkliyətkə erixtəridu.

<sup>11</sup> Yilan oynitilmay turup, yilanqını qakṣa, yilan-qıqa nemə payda?□

### *Danixmənlər wə əhməklərning ix-səzliri*

<sup>12</sup> Dana kixininə səzləri xəpkətliktür; birak əhməkning ləwləri əzini yutidu.

□ **10:6 «əhməklər»** — ibraniy tilida «əhməklik» dəp elinoqan.

□ **10:7 «mən ķullarning atka mingənlikini... kərdum»**

—Pələstində kona zamanlarda atka minix pəkət abroyluq kix-ilərgila mənsup idi. □ **10:8 «tamni buzoqan kixi...»** — yaki «qitni buzoqan kixi...». ■ **10:8** Pənd. 26:27 □ **10:11 «yilanqı»**

— nəy qelip yilanni oynatkuqi adəm. «yilanqını qakṣa,...» — yaki «həkni qakṣa...».

- 13 Səzlirining bexi əhməklik, ayioğı rəzil təlwilik; 14 əmma əhmək yənilə gəpni kəpəyti. Birak həqkim kəlgüsini bilməydi; uningdin keyinki ixlarnı kim uningoşa eytalısun? 15 Əhməklər japası bilən ezlirini upritidu; qünki ular hətta xəhərgə baridiqan yolnimu bilməydi.

### *Əhmək həkümdarlarining qatakları*

- 16 I zemin, padixahıng bala bolsa, əmirliring səhərdə ziyanət etküzsə, halingoşa way! ■ 17 I zemin, padixahıng mətiwərning oqlı bolsa wə əmirliring kəyp üçün əməs, bəlki ezzini ķuwawatləx üçün muwapiq waktida ziyanət etküzsə, bu sening bəhting! □

### *Yənə hekmətlər*

- 18 Hürunluktin əyning torusı əqulay dəp қalidu; kollarning boxlukidin əydi yamoqur etidu. 19 Ziyaŋət külkə üçün təyyarlinar, xarab hayatni hux ķilar; lekin pul həmmə ixni həl ķilar! 20 Padixahıka lənət kılma, hətta oyungdimu tillima; hujrangdimu baylarnı tillima; qünki

---

■ **10:16** Yəx. 3:3, 4; Hox. 13:11; Am. 6:4 □ **10:17** «...ezini ķuwawatləx üçün muwapiq waktida ziyanət etküzsə,...» — yaki, «...ezini tutup muwapiq waktida ziyanət etküzsə,...». «...wə əmirliring kəyp üçün əməs... ziyanət etküzsə, bu sening bəhting!» — baxqa birhil tərjimisi: «...wə əmirliring məst bolux üçün əməs, bəlki salmaklıq bilən əz waktida ziyanət etküzsə, bu sening bəhting!».

asmandiki bir kux awazingni taritidu, bir қанат  
igisi bu ixni ayan қılıdu.■

# 11

## *Birnəqqə əməliy nəsihət*

- 1 Nanliringni sularoqa əwət; kəp künlərdin keyin  
uni կaytidin tapisən.□
- 2 Bir ülüxni yəttə kixigə, səkkizigimu bərgin;  
qünki yər yüzidə nemə yamanlıq bolidioqanlığını  
bilməysən.□ ■
- 3 Bulutlar yamoquroqa tolqan bolsa, əzlini  
zemin üstigə boxitidu; dərəh ximal tərəpkə  
ərülsə, yaki jənub tərəpkə ərülsə, կaysi tərəpkə  
qüvkən bolsa, xu yerdə қalıdu.
- 4 Xamalni kəzitidiqanlar terikqilik կilmaydu;  
bulutlar oqa karaydioqanlar orma ormaydu.
- 5 Sən xamalning yolunu bilmiginidək yaki  
boyida barning һamilisining ustihanlırining

■ **10:20** Mis. 22:28 □ **11:1 «Nanliringni sularoqa əwət...  
uni կaytidin tapisən»** — bu ayət bəlkim dengiz sodisini  
kərsitixi mumkin; təwəkkülqiling қanqə qong bolsa, paydisimu  
xunqə kəp bolidu; gəpning yənə hərhil kəqmə məniliri boluxi  
mumkin. Baxqa birhil tarjimisi: «Neningni sular (dengizlər)  
üstigə taxla». □ **11:2 «Bir ülüxni yəttə kixigə, səkkizigimu  
bərgin; qünki yər yüzidə nemə yamanlıq bolidioqanlığını  
bilməysən»** — bəzi alımlar, bu ayətmə soda-tijarətni korsitudu,  
dəp karaydu. Xuningdək uning birnəqqə kəqmə mənilirim  
bolsa kerək. ■ **11:2 2Kor. 9:10**

baliyatkuda կանակ օսidiqanlığını bilmigin-  
ingdək, sən həmmmini yasiqası Hudanıng  
ķılıqinini bilməysən. □ ■

**6** Səhərdə urukungni teriqin, kəqtimu қolungni  
ixtin կaldurma; qünki nemə ixning, u yaki  
bu ixning paydılık bolidioqanlığını wə yaki  
hər ikkisining ohxaxla yahxi bolidioqanlığını  
bilməysən.

*Hayat künlirini atiwarlux kerək, ihlasmən  
boluxi kerək!*

**7** Nur xerin bolidu, aptapni kərüxmu huzurluk  
ixtur.

**8** Xunga birsi kəp yil yaxiqan bolsa, bular-  
ing həmmisidin huzur alsun. Əlbuki, u  
yənə karangoquluğ künlirini esidə tutsun, qünki  
ular kəp bolidu; kəlgüsidiği ixlarning həmmisi  
biməniliktur!

**9** Yaxlıkingdin huzur al, i yigit; yaxlıking  
künliridə kənglüng əzünggə huxallığını  
yatkvızgəy; kənglüng halıqını boyiqə wə  
kəzliring kərgini boyiqə yürgin; birak xuni  
bilginki, bularning həmmisi üçün Huda seni  
sorakka tartıdu.

**10** Əmdi kənglüngdin oqxılıknı elip taxla, ten-  
ingdin yamanlığını neri կıl; qünki balılık wə  
yaxlıqmu biməniliktur.

□ **11:5 «xamalning yoli...»** — ibraniy tilida «xamal» wə «roh»  
bir söz bolup, Sulayman muxu ayəttə həmilining baliyatkuda  
apiridə bolidioqanlığı, əsidiqanlığının həmmisi Hudanıng Rohı  
arkılık bolidioqanlığını puritip kərsitudu (Injil, «Yuḥ.» 3:1-8nimu  
kərung). ■ **11:5** Yh. 3:8

# 12

## *Səzning dawami*

**1** Əmdi yaman künlər bexingoşa qüxmigüçə, xundakla sən: «Bulardin həq huzurum yoktur» degən yillar yekin laxmiouqə yaxlıkingda Yaratkuqingni esingdə qing tut;

**2** kuyax, yorukluk, ay wə yultuzlar karangoqlulixip, yamoqurdin keyin bulutlar kaytip kəlmigüçə uni esingdə tutkin. □

**3** Xu kuni «eyning kezətqiliri» titrəp ketidu; palwanlar egilidu, əzgүqilər azlikidin tohtap қalidu, derizilərdin sırtka karap turoquqilar oquwalixip ketidu; □

**4** koqioşa karaydioşan ixiklər etilidu; tügmənning awazi pəsiydu, kixilər kuxlarning awazini anglisila qəqüp ketidu, «nahxiqi kızlar»ning sayraxliri sus anglinidu; □

**5** kixilər egizdin korkidu, koqlarda wəhimilər bar dəp korkup yürüdu; badam dərihi qıqəkləydu; qekətkə adəmgə yük bolidu, xindir mewisi solixidu; qünki insan mənggülük makanişa ketidu wə xuning bilən təng, matəm

- 
- **12:2 «yamoqurdin keyin bulutlar kaytip kəlmigüçə»**  
— yaki «yamoqurdin keyin bulutlar yokimiouqə». □ **12:3 «eyning kezətqiliri»** — adəmning қапaklırını, «palwanlar» — Adəmning mərilirini, «əzgүqilər» — Qıxlarnı, «derizilərdin karioquqilar» — Kəzlərni kərsitxi mumkin. Keyinkı ayətlərdiki bir qatar ohxitixlarmu ķerilikni kərsitudu. □ **12:4 «nahxiqi kızlar»** — kuxlarnı kərsitix ehtimallığı bar.

tutkuqilar koqida aylinip yüridu; □

**6** kümüx tana üzülgüpə, altın qınə qekiloquqə, aptuwa bulak yenida parə-parə bolouqə, kuduktiki qaқ kardin qikkusuqə, □

**7** topa-qang əslı tuprakka kaytkuqə, roh əzini bərgən Hudaşa kaytkuqə — Uni esingdə tutkin!■

**8** Bimənilik üstigə bimənilik!» — dəydu hekmət toploquqi — «Bimənilik üstigə bimənilik! Həmmə ix biməniliktur!»■

### *Hulasə*

**9** Xuningdək, hekmət toploquqi dana bolupla kalmastın, u yənə həlkə bilim egitətti; u oylinip, kəp pənd-nəsihətlərni tarazioğa selip, rətləp qıktı. ■

**10** Hekmət toploquqi yekimlik səzlərni tepixka intilgən; uxbu yezilərini bolsa durus, həqiqət səzliridin ibarəttur.

**11** Dana kixining səzləri zihkə ohxaydu, ularning yiojindisi qing bekitilgən mihtəktur. Ular Birlə Padiqi təripidin berilgəndur.

---

□ **12:5 «qekətkə adəmgə yüк bolidu»** — yaki «qekətkə əzini sərəp mangidu». **«xindir mewisi»** — muhəbbətni կօզօյdiqan mewə idi. Uning «solixip kətkənliki» bəlkim jinisiy muhəbbətning suslaxşanlığını kərsitixi mümkün. □ **12:6**

**«kuduktiki qaқ»** — kuduktin su qikiridioqan qaқnı kərsətsə kerək. «Kümüx tana (rixtə)», «altun qınə», «aptowa» wə «qaқ»larning tənning կaysı əza-funksiyilirini kərsitidiqanlıkı buningda enik deyilmigən; birək omumiy mənisi enikət — bədənning hərbir güzəllik-ķabiliyyiti zawaloşa yüzlinidu.

■ **12:7** Yar. 2:7; 3:19; Qel. 16:22 ■ **12:8** Zəb. 62:9; 144:4;

Top. 1:2 ■ **12:9** 1Pad. 5:26

**12** Uning üstigə, i oqlum, bulardin sirt hərkəndək yeziloğanlardın pəhəs bol; qünki kəp kitablarning yezilixining ayioğı yok, xuningdək kəp əginix tənni upritidu. □

### *Ahirki dəwət*

**13** Biz pütün ixka dikkət kılaklı; Hudadin korkğun wə uning əmr-pərmanlırioqa əməl kılqın; qünki bu insanning toluk məjburiyitidur; □ ■

**14** qünki adəm kılqan hərbir ix, jümlidin barlık məhpiy ixlər, yahxi bolsun, yaman bolsun, Huda ularning sorikini kılıdu. ■

---

□ **12:12 «...i oqlum, bulardin sirt hərkəndək yeziloğanlardın pəhəs bol»** — baxqa birhil tərjimi: «... i oqlum, bulardin agah-sawaq aloqin». Birak bizningqə bu ayəttə Sulayman «Birlə Padiqi (demək, Hudadin) təripidin berilgən» barlık mukəddəs yazmilarnı kərsitudu. □ **12:13 «Biz pütün ixka dikkət kılaklı»** — yaki «Biz pütün ixni anglidük». **«bu insanning toluk məjburiyitidur»** — ibraniy tilida: «bu insanning barlıqidur» deyilidu. Buning toluk mənisi bəlkim: «Hudadin korkup, uning əmr-pərmanlırioqa əməl kıl» — bu Hudanıng insanda bolqan məksitudur, degəndək boluxi mumkin. ■ **12:13** Qan. 6:2; 10:12; Pənd. 3:7 ■ **12:14** 1Kor. 4:5; 2Kor. 5:10

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5